

PwC Azerbaijan Times

2 sayılı Buraxılış

Buraxılışın əsas xəbərləri:

- Əlavə Dəyər Vergisindən azad olunan malların siyahısına əlavələr
- İdxal ƏDV-nin hesablanması dair qaydalar
- İkiqat vergitutmanın aradan qaldırılmasına dair müqavilələr, beynəlxalq müqavilələr, protokollar və memorandumlar
- Yeni Şəhərsalma və Tikinti Məcəlləsi
- Gömrük məlumatının mübadiləsi
- Gömrük Komitəsinin Əsasnaməsində və Strukturunda dəyişikliklər
- Bəzi qanunvericilik aktlarının layihələri onlayn formatda nəşr ediləcək
- Miqrasiya Xidmətinin yeni strukturu
- Özel notariat idarələrindən vergi tutulacaq
- Sosial sığorta haqlarının nisbətində dəyişikliklər edilə bilər



pwc

Burada əks olan məlumatlarla bağlı hər hansı bir sual yaranarsa, Marketing və Kommunikasiya məsələləri üzrə Menecer, Fəridə Axundova ilə əlaqə saxlaya bilərsiniz, farida.akhundova@az.pwc.com

PwC Azərbaycan

Landmark, Ofis Plaza III, 12-ci mərtəbə
90A Nizami küçəsi
Bakı AZ1010, Azərbaycan
Tel: +99412 497 2515
Fax: +99412 497 7411
www.pwc.com/az

© 2012 PwC. Bu xəbərlərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakterini daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və ya tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən əvvəl) oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşırıq.

Əlavə dəyər vergisindən azad olunan malların siyahısına əlavələr

19 iyul 2012-ci il tarixində Nazirlər Kabineti sement zavodların tikintisi üçün idxal olunan bir sıra mallar, materiallar və avadanlıqların ƏDV-dən azad olunan mallar siyahısına daxil etdi. Qərar 1 yanvar 2014-cü il tarixinə qədər qüvvədədir.

İdxal ƏDV-nin hesablanmasına dair qaydalar

Nazirlər Kabineti 8 may 2012-ci il tarixində qüvvəyə minmiş ƏDV üzrə gömrük borcunun (yəni idxal ƏDV-in) hesablanması Qaydalarını təsdiq etmişdir.

Qaydalara istinadən, idxal ƏDV hesablandığında, "Gömrük Tarifi haqqında" Qanuna müvafiq müəyyən edilmiş gömrük dəyərinin, aksiz vergisinin və gömrük rüsumlarının məbləğinin

cəmi əsas götürülür və aşağıdakı düstur tətbiq olunur:

$$\text{ƏDV} = (\text{gömrük dəyəri} + \text{aksiz vergisi} + \text{gömrük rüsumu}) \times \text{ƏDV dərəcəsi}/100$$

ƏDV üzrə gömrük borcu mallar müvafiq gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq ödənilməlidir.

PwC Azerbaijan Times

2 sayılı Buraxılış

Yeni Şəhərsalma və Tikinti Məcəlləsi

2012-ci ilin iyul ayında Şəhərsalma və Tikinti Məcəlləsinin ilkin versiyası Milli Məclisin (Parlamentin) iqtisadi siyasət, hüquqi siyasət və dövlət idarəetmə komitələrinin birgə iclasında üçüncü oxunuşda nəzərdən keçirilmişdir. Məcəllənin ilkin versiyası xüsusi icazə (lisensiya) tələb etməyəcək tikinti obyektlərinin siyahısını özündə əks etdirir.

Gömrük məlumatın mübadiləsi

Nazirlər Kabineti „Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması, çıxması və tranziti ilə bağlı əldə edilən məlumatların başqa ölkələrin gömrük və digər səlahiyyətli dövlət orqanları ilə mübadiləsi Qaydaları"nı təsdiq etmişdir. Qaydalar 8 may 2012-ci il tarixindən qüvvəyə mindi.

Gömrük Komitəsinin Əsasnaməsində və Strukturunda dəyişikliklər

4 iyun 2012-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə Dövlət Gömrük Komitəsinin yeni Əsasnaməsi, həmçinin Komitənin təşkilati strukturuna dəyişikliklər təsdiq olunmuşdur.

Bəzi qanunvericilik aktlarının layihələri elektron portalda nəşr ediləcək

25 iyun 2012-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ hüquqi aktların layihələrinin "Elektron hökumət" portalında yerləşdirilməsi Qaydaları təsdiq olunmuşdur. Bu cür onlayn nəşrlərin məqsədi geniş ictimaiyyətin bu aktların müzakirəsində iştirakını və Nazirlər Kabineti və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən onlara ünvanlanmış aidiyyəti sualların cavablandırılmasını təmin etməkdir.

Miqrasiya Xidmətinin yeni strukturu

Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2012-ci il tarixli Fərmanı ilə Dövlət Miqrasiya Xidmətinin təşkilati strukturunda dəyişikliklər edilmişdir. Xidmətin tərkibində yeni bölmələr təsis olundu:

1. Təşkilat-Nəzarət Baş İdarəsi;
2. Vətəndaşlıq Məsələləri İdarəsi və
3. İctimai Əlaqələr İdarəsi.

Özəl notariat idarələrinin vergiyə cəlb olunacaq

1 may 2012 –ci il tarixində Azərbaycan Respublikasının Prezidenti özəl notariat idarələrindən və notariat fəaliyyətindən vergi tutulmasına dair qanun imzalamışdır. Qanun 8 iyun 2012-ci il tarixində qüvvəyə mindi.

PwC Azerbaijan Times

2 sayılı Buraxılış

Sosial sığorta haqlarının nisbətində dəyişikliklər edilə bilər

Dövlət Sosial Müdafiə Fondunun Sədri Səlim Müslümov yerli mətbuat nümayəndələri ilə müsahibəsi zamanı Dövlət Müdafiə Fondu tərəfindən dövlət sosial sığortasına dəyişikliklərin təklif etdiyini bəyan etmişdir. Hal-hazırda sosial sığorta haqqının məbləği əmək haqqından ümumi gəlirin 25 % təşkil edir (3 % əməkdaş tərəfindən və 22 % işəgötürən tərəfindən ödənilir). Dövlət Sosial Müdafiə Fondu sosial sığorta haqlarının nisbətində aşağıdakı dəyişikliklərin daxil edilməsi təklif edir:

- İşçinin məvacibi minimal əmək haqqının üç misindən artıq olmadıqda, işəgötürən ümumi məbləğə təbiiq olunan 25 %-i bütövlüklə özü ödəyir;
- İşçinin məvacibi minimum əmək haqqının 3-20 misindən artıq olmadıqda, işəgötürən ümumi sığorta haqqının 18 %-ni, işçi isə 7 %-ni ödəyir;
- İşçinin məvacibi minimal əmək haqqının 20 misini aşılırsa, işəgötürən sığorta haqqının 15 %-ni, işçi isə 10 %-ni ödəyir.

Qeyd olunmalıdır ki, yuxarıda göstərilən dəyişikliklər təklif xarakterlidir və onların qanuna daxil olunub-olmayacağı sual altındadır.

Vergi müqavilələri üzrə yeniliklər

May, 2012

22 may tarixində Azərbaycan Parlamenti Azərbaycan Respublikasının Hökuməti və Xorvatiyanın Hökuməti arasında 12 mart 2012-ci il tarixində imzalanmış iqtisadi vergitutmanın aradan qaldırılmasına dair sənədi ratifikasiya etmişdir.

İyun, 2012

Sloveniya və Azərbaycan arasında iqtisadi vergitutmanın aradan qaldırılmasına dair Konvensiya 9 iyun 2012-ci il tarixində Lüksemburqda imzalanmışdır. Sənəd hər iki ölkənin hökuməti tərəfindən ratifikasiya olunduqda qüvvəyə minəcəkdir.

30 mart 2012-ci il tarixində Azərbaycan və Qırğızstan arasında vergi qanunvericiliyinə riayət edilməsi məsələlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Sənəd imzalanmışdır. 29 iyun 2012-ci il tarixində Azərbaycan iki ölkə arasında vergi sahəsində əməkdaşlıq müqaviləsini ratifikasiya etmişdir.

16 aprel 2012-ci il tarixində Azərbaycan və Hindistan arasında imzalanmış Hava ilə daşınma xidmətlərinə vergi haqqında Sənəd Azərbaycan Parlamenti tərəfindən 29 iyun 2012-ci il tarixində ratifikasiya olunmuşdur. Sənəd beynəlxalq hava nəqliyyat vasitəsindən, həmin aviaşirkətin kapitalından və vəsaitlərindən istifadəsi və onların satışı zamanı Hindistan və Azərbaycan aviaşirkətlərin əldə etdiyi gəlirin iqtisadi vergitutmadan azad olunmasını nəzərdə tutur.

PwC Azerbaijan Times

2 sayılı Buraxılış

Digər müqavilələr, protokollar və memorandumlar

May, 2012

22 may 2012-ci il tarixində Azərbaycan Respublikasının Parlamenti Azərbaycan Respublikasının Hökuməti və Albaniya Respublikasının Nazirlər Şurası arasında imzalanmış sərmayələrin təşviqi və qarşılıqlı qorunmasına dair Müqaviləni ratifikasiya etmişdir.

İyun, 2012

Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında TransAnadolu qaz boru xəttinin (TANAP) inşası ilə bağlı 26 iyun 2012-ci il tarixində hökumətlərarası saziş imzalanmışdır.

İyul, 2012

12 iyul 2012-ci il tarixində Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində qarşılıqlı əməkdaşlığın inkişafına dair Protokol imzalanmışdır.